



## Elşən Mirişli

Gəncə şəhəri,  
tarixçi

### I Yazı

**Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı, Milli Şuranın xələfi 7 dekabr 1918-ci il saat 13:00-da açılan Məclis-i Məbusan iddi. Açılan məclisde söylenən ilk nitq Azərbaycan bayrağına xitabən söyləndi: ‘Bir kərə yüksələn bayraq bir dəha erməz’” şəhəri həyacanlı və sürətli alqışlarla qarşılaraq Məclis-i Məbusan fəaliyyətinə başladı. 1918-ci ilin may ayından 1920-ci ilin aprelinə qədərki qısa, lakin çəkışməli, ziddiyətlərle zəngin dövrün sosial-iqtisadi mahiyyətinin və siyasi sistemin düzgün qiymətləndirilməsi bütün ciddiliyi, əhəmiyyəti ilə qarşıda durur.**

1917-ci ildə bolşeviklər tərəfindən əsaslandırılan sosialist alternativinin Bakı Kommunasının terroru və soyqırımcı rejiminin süqtündən sonra, necə deyərlər, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik alternativi ilə qarşısırma proplemi, bu və ya digər mövqenin kütlələrlə aşılanması səviyyəsi tariximizin həmin dövrünün tədqiqi ilə six bağlıdır.

Bu problemin əsas tərəflərinən biri də Azərbaycanın türk və müsəlman Məclis-i Məbusanının fəaliyyəti ilə bağlıdır. Təsəssük, hemin problemin nəzərdən keçirilən sovet dövründə tədqiqatdan daha çox izahı xarakteri daşıyır. Çünkü son vaxtlara qədər parlamentdə Məclis-i Məbusanda fraksiyaların mövcudluğu, millet vəkillərinin adları heç yerdə qeyd edilmirdi, uzun illər boyu qəsdən yalnız hansıa xalis müsavat hökuməti, müsavat Məclis-i Məbusanı haqqında təsəvvür yaradıldı.

Nəhayət, bunu da qeyd etmək lazımdır ki, hökumətin parlament biografiyası yalnız müxtəlif fraksiyalar arasında deyil, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici vəziyyəti ilə əlaqədar hemin fraksiyaların özlerinin daxilindəki gərgin mübarizə ilə səciyyələnirdi.

Məclis-i Məbusanın açılışının müxtəlif amillərlə bağlı ilkin tarixi var; hemin ilkin tarix deputat komissiyalarının müəyyən edilməsi və habelə parlamentin fəaliyyətinin müxtəlif mərhələlərində siyasi blokların yaranması ilə six suretdə bağlı idi.

**Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası (Azərbaycan Şurayı-Milliyəsi) 27 may 1918-ci ildən 17 iyun 1918-ci ildək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ildək olan dövrədə mövcud olmuş ilk qanunvericilik qurumu iddi. Seçkilar ilə formalasın bir qanunverici kuruluş olmuşdur. Milli Şuranın sədri Məsavat partiyasının kurucusu və başçısı Məmməd Əmin Rəsulzada olmuşdu.**

Zaqafqaziya Demokratik Federativ Respublikasında mürekkeb vəziyyət və heç bir yerdən rehbər və kömək görməyən 44 müsəlman deputatın qəsdən qulaqardına vurulması nəticəsində 1918-ci il mayın 28-də, Azərbaycanın müstəqilliyi elan olunan kimi müsəlman fraksiyasının üzvləri Tiflis tərk edir və siyasi vəziyyəti hələ tam ziddiyətli olan Gəncəyə gəlirlər. Birincisi, Milli Şuranın ek-siyyət tərəfindən müdafiə edil-

mədiyi məlum oldu.

Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın müşaviri Əhməd bəy Ağayev Fətəli xan Xoyski ilə səhbətində Milli Şuranın buraxılmasını və yeni hökumət kabinetinin təşkilini təklid edirdi.

İkinci, Müsavat partiyasının özündə təfriqə nəzərə çarpındı. Nəsib bəy Yusifbəyli, Cəferov, Məmmədrəza ağa Vakilovun şəxsində radikal qrup Osmanlı ordusunu komandanlığının təzyiqinə qarşı çıxdı. Onlar Milli Şuranın buraxılmasına tərefdar olalar da, yeni hökumət təşkilinin əleyhine idilər. Bu məsələdə sosialistlər blok halında onların tərəfində dayanırdı. İttihadçılar Osmanlı təməyülli idilər və müsavatın sağ qanadını müdafiə edirdilər.

Milli Şuranın buraxılması ərefəsində “Hümmət” fraksiyası, Fə-

“üzünü vəhşiliyə, arxasını dünya həyatına çevirmiş partiya” adlandırdı. O, hökuməti insan şəxsiyyətinə etinasız münasibətdə təqsirləndirirdi; müsavatçılar isə bu cür halları Türk komandanlığının ciddi intizam yaratmaq xətti və sosialistlərin töretdikləri anarxiya ilə izah edirdilər.

Hümmətçilərlə sosialist blok arasında fikir aydınlığı mövcud idi. Ağamalioğlu onları “dövlət” sosialistlər adlandırır və Fətəli xan Xoyski hökumətini müdafiədə ittiham edirdi.

**Noyabr ayında Azərbaycanda vəziyyət dəha da gərginləşdi. Keçmiş Milli Şuranın bəzi üzvləri hökumətdən yeni Milli Şura yaradılmasını tələb edirdilər. Belə bir Milli Şura Bakı alındıqdan sonra çağrıldı. Artıq noyabr ayının 16-da yenidən yaradılan Milli Şura yeni qanun qəbul edir, həmin qanuna əsasən milli azlıqlara, eləcə də ölümlər.**

bilmirdi. Ingilislərin ilk addımları yaxşı heç bir şey vəd etmirdi. 1918-ci il noyabr ayının 17-də ingilis qoşunları Bakı limanına daxil olduğu zaman general Tomson limanda İngiltərə, ABŞ, Fransa, İtaliya bayraqları ilə yanşı Azərbaycan Xalq Cümhuriyyətinin bayragını gördükdə, onu götürməyi əmri etmişdi. General Tomson 2 minlik Britaniya-Hind qoşunu ilə Bakıya daxil oldu. Onu həmçinin rus qoşun hissəsi komandanı Nikolay Baratov da müşayət edirdi. Bu hadisə Bakıda yaşayan ruslar tərəfindən böyük sevincə qarşalandı. General Tomsonun Bakıda ilk əmri Azərbaycan Xalq Cümhuriyyəti bayrağının aşağı endirilməsi əmri oldu. O, Bakıda nitqində belə demişdir: Müttefiqlər Rusiyani bərpa etmədən ev döndə biləməzler. Biz Rusiyani bərpa etməli və ona dünyada əvvələr tutduğu mövqeni geri qaytarımlıq.

etmək lazımdır ki, Tomson özünü Bakının və onun rayonlarının general-qubernatoru elan etmiş, Xəzər ticarət donanmasını ələ keçirmiş və Sovet Həstərxanına neft daşınmasını qadağan etmişdir.

**Lakin general Tomsonun getdikcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı münasibəti dəyişdi və Azərbaycana olan rəhbəti artdı. Ingilis Qoşun Komandanlığına və Antanta Ali Şurasına verdiyi hesabatlarında AXC-nin müstəqil yaşaya bilmə qabiliyyətinin yüksək olduğunu bildirmişdir. Onun bəyəndiyi layihə əsasında Azərbaycan Xalq Cümhuriyyəti Məclis-i Məbusanı işə başlamışdır.**

1919-cu ilin may ayında ingilis qoşunları Cənubi Qafqazı tərk edirlər. Belə bir mürikəkə şəraitdə 1918-ci ilin dekabrın 7-də Bakıda Azərbaycan Məclis-i Məbusanı öz işinə başladı.

Deputat korpusu hansı prin-

## Azərbaycan Xalq Cümhuriyyətində Məclis-i Məbusan



Təli xan Xoyski yeni kabinetin tərkibini elan etdiqdən sonra isə sosialistlər Milli Şuradan çıxıqlarını bildirdilər. Lakin bununla bir sırada sosialistlər yeni hökuməti müdafiə ehtimalı haqqında da danişirdilər. Beləliklə, 1918-ci ilin iyunun 17-də Milli Şuranın müsavat fraksiyalarının, bitərəflər və İttihadçıların qalan üzvlərinin birgə iclasında yeni kabinet təşkil olunur. Ümumiyyətlə, Milli Şuranın iclasında 24 nəfər iştirak edirdi, lakin, “Hümmət”, və sosialist blokunun üzvləri getdikdən sonra 13 üzv qalır. Onlardan 6 nəfəri yeni kabine tədaxil olduqlarından səsvermədə iştirak etmirdilər. Kabinetin təşkilinə 6 nəfər səs verir, bir nəfər bitərəf qalır (Milli Şuranın sədr müavini-Seyidov).

Beləliklə, 1918-ci ilin iyunun 17-də Milli Şura həkimiyəti Fətəli xan Xoyskinin ikinci kabinetinə verir. Məmməd Əmin Rəsulzadə xatirələrində yazır: “Milli Şuranın buraxılması Gəncədəki müəyyən siyasi mübarizə nəticəsində belə bir formada təzahür etdi. Bu mübarizə demokratik təməyüll və zadəgan anımları arasında dövletin idarə forması etrafında gedirdi”.

Beləliklə, Azərbaycanda yənə iki həkimiyətlik meydana çıxır. Bakıda bolşevik rus və daşnak erməni qoşunları ilə əhatə olunmuş Kommuna, daha sonra Səntokaspı hökuməti və Mərkəzi Gəncə olmaqla milli Azərbaycan hökuməti. Gənce hökuməti sarsıntıları keçirir. Hümmətçilər onu xalq əleyhine olan orqan kimi təqnid edirlər. Səməd ağa Ağamalioğlu “Borba” qəzetində Müsavat partiyasını

**kənin ayri-ayri hissələrinə Milli Şuraya öz nümayəndələrinin görədəmək hüququ verilir. Elə o zamanda parlament yaratmaq təklifi irəlli sürürlür.**

**1918-ci ilin 16 noyabrında, Bəndər-Ənzəlidə Qacar Dövlətində İngilis ordusunun komandanı olan general Vilyam Tomson Azərbaycan Xalq Cümhuriyyətinin idarə edən Müsavat partiyasının nümayəndəsi olan Nəsib bəy Yusifbəyli, Musa bəy Rəfiyev və Əhməd bəy Ağaoğlu ilə görüşdü. Görüş zamanı o Azərbaycan Xalq Cümhuriyyətinə qarşı bu tələbləri irəlli sürdü:**

1. Təcili şəkildə Osmanlı qoşunları Bakıdan və ümumiyyətlə AXC ərazisindən çıxarılmalıdır.

2. Böyük Britaniya qoşunları Bakıya daxil olmalıdır.

3. Erməni qoşunlarının Bakıya daxil olmasına icazə verilməlidir.

4. Transqafqaz dəmir yolu xətinin şərqi hissəsinin təhlükəsizliyi AXC rəhbərliyi tərəfindən təmin edilməlidir.

5. General Tomson hömçinin öhdəlik götürürdü ki, o, AXC-nin daxili işlərinə qarışmayacaq. O, bu barədə belə demişdir: Paris Sülh Konfransında xalqların öz mütədərətinə təyin etmə prinsipi əsas amal kimi qəbul edilmişdir. Azərbaycan da bundan istisna olmayıcaqdır.

İngilis qoşunlarının Bakıya gelmesi ilə vəziyyət mürəkkəbəşir, heç kim ingilis komandanlığının müstəqil Azərbaycan respublikasına nə cür münasibət bəsləyəcəyi barəsində qəti fikir söyleyə

Məmməd Əmin Rəsulzadə xatirələrində yazır: “17 noyabrda iki Bakı var idi: kədərlə müsəlman Bakısı və xoşbəxt xristian Bakısı. İki gündən sonra komandanlıq müsəlman türkəhəlini kədərləndirən belə bir bəyanat verir: “...qəlib Antanta ordusu öz ölkəsinə qayitmadan əvvəl ümumi qələbənin qazanılmasına belə böyük kömək göstərmiş cəsur rus xalqı qarşısında öz borcunu yerinə yetirəcəkdir, o, Rusiyadan qoparılmış Qafqazı düşmən qüvvələrinən təmizləyəcək. Onlar elə bu məqsədə də Ufada təşkil olunmuş rus hökumətinin razılığı ilə buraya geliblər”.

Bu bəyanatın yaratdığı ağır təsis, ingilis qoşunları ilə gəlmış Lazar Biçeravov və erməni dəstələri, Azərbaycan türkçəsində yazılmış lövhələrin qoparılması, Azərbaycan bayrağının təhqir edilməsi-bütün bunlar hər an fitnəyə, qırğına səbəb ola bilərdi. Belə siyasi çətinliklər qarşısında Azərbaycan dövlət xadimlərinin dəyanətli olması, mövqelərindən çıxılməməsi və istiqlal prinsipinə sadıq qalması olduqca çətin idi. Məmməd Əmin Rəsulzadə yazır: “Onu demək kifayətdir ki, bizim və tətənpərvərliyinə şübhə etmədiyimiz bəzi hörmətli şəxslərimiz elə hala düşməndər ki, hətta istiqlaldan əl çəkməyi müzakirəyə qoymağın təklif edirdilər”.

Lakin ingilislərin böyük təzyiqinə baxmayaraq, demokratianın dözmələyi və səbatı Azərbaycanın istiqlaliyyətini qoruyub saxlamağa imkan verdi. Ingilislərin təzqiqi isə həqiqətən güclü idi. Qeyd

iplər əsasında yaradılmışdır? Onun əsasını keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Şəhərlərdən və qəzalardan keçmiş Milli Komitələrin üzvü olan daha 36 müsəlman deputat seçilmişdir. Milli komitələrin olmadığı qəzalarda isə deputatlar kənd icmaları nümayəndələrinin yiğincələrində seçilmiştir. Seçkiler gizli keçirilirdi. Ümumiyyətə əsas princip kimi milli nümayəndəliklərin təmsil olunması götürülmüşdür, rus və erməni milli şularına hələ noyabrın 25-də parlamente öz nümayəndiklərini göndərmək təklif edilmişdi. Əvvəlcə hər iki şura etirazını bildirdi. Ermənilər ənənəvi şəkildə siyasi və milli-mədəni hüquqları tapdalanmış vətəndaşlarını əldə bəhanə edirdilər, buna görə erməni Milli Şurası özünü parlamentdə ermənilərin ümumi mənafeyini təmsil etmək üçün vəkalətlə saymırı.

Rus Milli Şurasının əsas dəlili ondan ibarət idi ki, müstəqil Zaqafqaziya respublikalarının elan olunduğuna baxmayaraq, o, Ümumrusiya Müəssisələr Məclisi çağrılana və sülh konfransına kimi bütün Zaqafqaziyanı Rusiya dövlətinin bir hissəsi hesab edirdi. Onlar deyirdilər “Rusyanın iradəsindən xəbərdar olmadan biz və Azərbaycan respublikasının müstəqilliyini, nə də onun parlamentini tanıma həm həm Rusiya malik deyilik”.

**Qeyd etmək lazımdır ki, Rus Milli Şurası bütün rusdilli əhalidən danışsa da, işdə onun kimi mənafeyini müdafiə etdiyi təmamilə aydın idi. Sosialist inqilabçılar (eserlər) partiyası da Azərbaycan parlamentində iştirak etmə imkanını nəzərdən keçirirdi. Eserlər Bakı Komitəsi Azərbaycan türkərinin müstəqilliyi ideyasını alıqlaşdırı, lakin onu vahid Federativ Rusyanın tərkibində görmək istayırlırlar. Onlar belə hesab edirlər ki, Azərbaycan Cümhuriyyəti böyük Rusiya Federasiyasının bərabər həquqlu üzvü kimi əməkçi xalqın normal linkəşfini təmin edə bilər, parlament isə nüfuzlu orqan kimi yalnız demokratik əsaslıda seçildikdə fealiyyət göstərə bilər. Demokratik seçkilərin əsasını onlar milli nümayəndəliklərin təmsil olunmasında deyil, partiyalıq prinsiplərində görürdüler. Müsavat partiyasının Azərbaycanı tam müstəqil dövlət etməsinə və Rusiyadan ayrıliga qarşı çıxıldır.**

(ardı var)